



# İQTİSADİYYAT VƏ İDARƏETMƏ" İXTİSASLARI ÜZRƏ MAGİSTRANTLARIN BEYNƏLXALQ ELMİ KONFRANSI

Məruzələrin tam mətnlərinin göndərilməsi üçün son tarix	01.05.2019
Qəbul olunmuş məruzələrin elanı	10.05.2019
Konfransda iştirak üçün son qeydiyyat tarixi	15.05.2019
Konfrans proqramının elanı	20.05.2019
Konfransın keçirilmə tarixləri	31.05.2019 – 02.06.2019



MƏRUZƏLƏRİN ELEKTRON OLARAQ GÖNDƏRİLƏCƏYİ EMAIL: [BMDMconference@unec.edu.az](mailto:BMDMconference@unec.edu.az)  
KONFRANSIN SAYTI: [www.iclel.com](http://www.iclel.com) / [www.unec.edu.az](http://www.unec.edu.az)  
ƏTRAFLI MƏLUMAT ÜÇÜN: +994124407159 / +994124406632  
ÜNVAN: Bakı şəhəri Abbas Səhhət küçəsi 45 A, UNEC – IV tədris binası– Beynəlxalq  
Magistratura və Doktorantura Mərkəzi – 302 nömrəli otaq



## **“İQTİSADİYYAT VƏ İDARƏETMƏ” İXTİSASLARI ÜZRƏ MAGİSTRANTLARIN BEYNƏLXALQ ELMİ KONFRANSI**

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) – Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı və Ömür Boyu Təhsil və Liderlik Beynəlxalq Konfransının (ICLEL) dəstəyi ilə iqtisadiyyat və idarəetmə ixtisaslarında təhsil alan həm yerli, həm də xarici ali təhsil müəssisələrinin magistrantlarının beynəlxalq elmi konfransı təşkil olunacaqdır. Konfransın əsas məqsədi multidisiplinar tədqiqatların inkişafına töhfələr vermək, magistr tədqiqatlarının nəticələrini bölüşmək və fikir mübadiləsi aparmaq, eyni zamanda tədqiqatların keyfiyyətinin artırılması məqsədi ilə beynəlxalq elmi platforma yaratmaqdır. Konfransa təqdim olunacaq elmi məruzələr Azərbaycan, ingilis, türk və rus dillərində olmaqla, elmi məruzə kitabı halında ICLEL konfransının rəsmi internet sahifəsində beynəlxalq ISSN nömrəli formatda elektron olaraq nəşr olunacaqdır. Eyni zamanda bu konfrans xüsusilə magistrantların dissertasiya müdafiəsinə icazə verilməsi ilə yerli və ya beynəlxalq konfrans və jurnallarda yayım şərti qoyulan təhsil qurumları üçün elmi konfransdır.

### **Mövzular**

#### ***Maliyyə***

- Dövlət maliyyəsi
- Vergiqoyma və vergi siyasəti
- Maliyyə bazarları
- Sığorta sistemi və sığorta məhsulları
- Bankçılıq və bank sistemi
- Kriptoalyuta və kriptoalyuta bazarı
- Davranış maliyyəsi
- Risklərin idarə olunması

#### ***Mühasibat uçotu və audit***

- Audit və audit fəaliyyətinin təkmilləşdirilməsi
- İstehsalat və xidmət sektorunda mühasibat uçotu
- Mühasibatlıq sisteminin qurulması
- İdarəetmə uçotunun təşkili
- Mühasibat sənədləri və hesabatlar
- Beynəlxalq maliyyə hesabatları standartlarının tətbiqi

#### ***Dünya iqtisadiyyatı***

- Beynəlxalq ticarət
- Beynəlxalq iqtisadi münasibətlər
- Gömrük sistemi və xarici ticarət
- Maliyyə böhranları
- Beynəlxalq iqtisadi təşkilatlar

#### ***Biznesin idarəedilməsi və menecment***



- İnsan resurslarının idarə edilməsi
- İnnovasiyaların və layihələrin idarə edilməsi
- Marketing, elektron ticarət və kommersiya
- Korporativ sosial məsuliyyət
- Sosial biznes
- Strateji və əməliyyat menecmenti
- Korporativ idarəetmə və təşkilati davranış
- Rəqabətqabiliyyətlilik və rəqabət strategiyaları
- Dövlət və bələdiyyə idarəetməsi

#### ***Sənaye və iqtisadiyyat***

- Qeyri – neft sektorunun inkişafı
- Makroiqtisadi siyasət
- Turizm və turizmin inkişafı
- Kənd təsərrüfatı və iqtisadiyyat
- Azərbaycan iqtisadiyyatı və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri
- Sənayenin iqtisadiyyatı və sənaye siyasəti
- Xarici investisiyalar və ölkə iqtisadiyyatı
- Ekonometrik və statistik təhlil

#### ***Kiçik və orta biznes***

- Sahibkarlıq fəaliyyəti və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması
- Kiçik və orta biznesin kadr potensialı
- Sahibkarlıq müəssisələrinin klasterləşməsi

#### ***Təhsilin iqtisadiyyatı***

- Təhsilin beynəlxalq rəqabətqabiliyyətliliyinin yüksəldilməsi
- Ali təhsil müəssisələrində keyfiyyət idarəetmə sistemi
- Universitet və sənaye əməkdaşlığı

#### **Konfransla bağlı əsas tarixlər**

- Məruzələrin tam mətnlərinin göndərilməsi üçün son tarix **01.05.2019**
- Konfransa qəbul olunan elmi məruzələrin elanı üçün son tarix **10.05.2019**
- Konfransda iştirak üçün son qeydiyyat tarixi **15.05.2019**
- Konfransın proqramının elan olunması **20.05.2019**
- Konfrans tarixləri **31.05.2019 – 02.06.2019**



### **Konfransda iştirak haqqı**

Konfransda iştirak haqqı Azərbaycan Respublikasının vətəndaşları olan magistrantlar üçün **100 (yüz) manat**, xarici ölkə vətəndaşları üçün isə **50 Avro** təşkil edir. İştirak haqqına aşağıdakılar daxildir.

- Konfrans çantası
- Badge
- Konfransın xülasələr kitabı
- Konfrans qələmi və bloknot
- Konfransda iştirak barədə sertifikatı

Konfransda qeydiyyatdan keçib amma iştirak edə bilməyən magistrantların məruzələrini təqdim etməsi üçün həmin magistrantlara video və poster formatda təqdimat imkanı yaradılacaqdır.

### **Konfransın saytı**

Konfransla bağlı məlumat və elanlar ICLEL – in rəsmi saytında yerləşdiriləcəkdir.

[www.iclel.com](http://www.iclel.com) / [www.unec.edu.az](http://www.unec.edu.az)

### **Konfransın rəsmi emaili**

Məruzələr konfrans tərəfindən tələb olunan yazı qaydalarına uyğun yazılmış formatda elektron olaraq [BMDMconference@unec.edu.az](mailto:BMDMconference@unec.edu.az) email adresinə göndərilməlidir.

### **Əlaqə məlumatları**

**Telefon:** +994124407159 / +994124406632

**Ünvan :** Abbas Səhhət 45 A, UNEC – IV tədris binası – Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, otaq № 302



## **Konfransa göndəriləcək məruzələr üçün yazı qaydaları**

**Kənar ölçülər:** Sol kənar – 3 sm / sağ kənar 2 sm / alt və üst – 2.5 sm

**Məruzənin başlığı :** Times New Roman 14 şrifti ilə, sözlərin yalnız ilk hərfləri böyük olmaqla, Bold, Orta

**Müəllifin məlumatları:** müəllifin adı, soyadı, universiteti və emaili; Times New Roman 12 şrifti, Bold, Orta, Italic

**Xülasə:** Minimum 200 - maximum 250 words; Times New Roman 10 şrift, sətir aralığı 1.15, justified

**Açar sözlər:** Minimum 3 - maksimum 5 söz

### **Məruzə mətni**

- 1- Times New Roman 12 şrift
- 2- İki yana yaslanmış (Justified)
- 3- Sətir aralığı - 1.15
- 4- Paraqraf aralığı öncə və sonra 0 pt
- 5- Paraqraf başlanğıcından bir boşluq

### **Başlıqlar:**

- 6- Əsas başlıqlar Times New Roman 12 şrifti ilə bütün hərflər böyük, Bold, sola yaslanmış ( Align Left)
- 7- Alt başlıqlar Times New Roman 12 şrifti ilə yalnız başlığın ilk hərfi böyük, Bold, sola yaslanmış ( Align Left)
- 8- Məruzənin əsas başlıqları:
  - Giriş
  - Metod
  - Analiz
  - Nəticə və Təkliflər
  - Ədəbiyyat

### **Cədvəllər və qrafiklər:**

Cədvəl, şəkil və qrafiklərin daxili yazıları, başlıqları və alt şərhləri 1,0 aralıklı sətirlə, Times New Roman 10 şrifti ilə yazılmalıdır.



**Səhifə nömrələri:**

Səhifə nömrələri vərəqin aşağı sağ tərəfində verilməlidir. Səhifələnmə (1, 2, 3, 4, 5, 6 və s.) ilə qeyd olunur.

**İstinad:**

Məruzələr zamanı istinadlar APA stilinə uyğun olaraq qeyd olunur. Yəni istinad cümlənin sonunda mötərizə içində müəllifin (və ya müəlliflərin) soyadı, nəşr tarixi və səhifə göstərilir. Nümunə: (Məmmədov, Abbasov, 2007: s. 98-99).

**Ədəbiyyat siyahısı:**

Times New Roman 10 şrifti, öncə və sonra 0 boşluq.

**AŞAĞIDA QEYD OLUNAN YAZI QAYDALARINA UYĞUN NÜMUNƏ MƏTN VERİLMİŞDİR**





**Məqalə:** Məmmədov, O. (2009). Dövlət sektorunda kadr potensialının təkmilləşdirilməsi yolları, *AMEA iqtisadi xəbərlər jurnalı*, sayı 5, ss. 551-573.

**Kitab:** Əliyev, A. (2007). Menecmentin müasir problemləri, Bakı, Şərq – Qərb mətbəsi.

**Konfrans məruzə:** Həsənov, O., İmanov, D., Əhmədov, G. (2013). Dövlət xərclərinin iqtisadi inkişafa təsiri, 12-14 dekabr 2015, *iqtisadi artım və ictimai rifah beynəlxalq elmi konfrans*, Bakı – Azərbaycan.

**İnternet resursu:** <https://www.stat.gov.az/source/industry> , (15.02.2018)

## CƏDVƏL NÜMUNƏ


**Cədvəl 1: Kiçik sahibkarlıq subyektlərinin əsas makro-iqtisadi göstəriciləri**

	2012	2013	2014	2015
Yaradılmış əlavə dəyər, milyon manat	1 346,5	1 466,2	1 437,0	1987,8 <sup>2</sup>
Ümumi mənfəət, milyon manat	122,8	165,4	175,4	...
İşçilərin orta illik sayı, min nəfər	95,5	109,0	115,0	87,6
Orta aylıq nominal əmək haqqı, manat	263,3	303,5	348,0	302,1

**Mənbə:** Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, [www.stat.gov.az](http://www.stat.gov.az) (20.11.2015)

## QRAFİK NÜMUNƏ

**Qrafik 1: Beynəlxalq turist axını**



**Mənbə:** Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, [www.stat.gov.az](http://www.stat.gov.az) (15.02.2018)